

# NAŞİRİN POEZİYASI BU GÜN

Şəfiqə Abdullayeva,  
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun "Beynəlxalq əlaqələr" şöbəsinin elmi işçisi  
E-mail: shayiq@153@mail.ru

XIX əsrda Naşir adlı şair yaşamış və ədəbi faaliyyəti ilə tanınmışdır. Lakin heç bir mənbəlarda adı getmədiyi üçün haqqında geniş malumat toplanmayıb. Biz da bu şairin azsəyli şeirlərinin oxucuya təqdim etməyi lazımlıbildik. Onun hər misrişi xalqı üçün çırpinan qalbinin səsini çatdırır.

Naşirin şeirləri verilmiş əlyazmanın qısa təsvirini bir də təqdim edirik:

B-8007/11888 şifrlili əlyazma-topludur. Əlyazma eyni xətə yazılib. Kitabda "1927-ci ildə Molla Məhəmməd Xəlil Hacı əfəndi vəfat etdi" sözü yazılıb; "h.1319/m.1901-ci il – Əmanatı-Hacı əfəndi" yazılımasına əsasən bu toplunon ona aidliyi ehtimal edilir. Naşir bu topluda verilmiş "Mübariza", "Naya lazim", "Xitab", "It hürar, kərvən keçə" şeirlərində ermanı və ruslara bəzi etirazlarını bildirir. Əsərlər ictimai-siyasi məzmunludur.

XIX əsrə qələmə alınmış yazıldarda, üstündən 1300 il keçmiş əbu Cəhl inadı, qarəzi, düşmənciliyi lənətlə yad olunur. Naşirin dünən xalqları arasına sapılan nifaq, ayrı-seçkilik, təfriqə toxumlarının cürcəməsi zəminində hər zaman təkrarlanan qırğınları (hazırda yer üzündə gedən siyasi oyunları) yerli-terində təsviri bu gün də aktuallığını qoruyub saxlayır.

Şair müəllimlərdən Molla Nümanın adını çəkir, xalqı cəhalat girdəbina sürükleyənlərə, mütarraqçı elmərdən öz döndərənlərə qarşı çıxır, onları təngid edərək "Bu şəxslərin nə maarif, nə rümuza-ti-kitab" bildiğini, həm məscida, həm də məarifə mədəni-məbadbəs dediklərini yazar. Naşir mollaların nə şəraya, "nə küsürtə-hesab" bildiklərindən təassüflərin, qarınları üçün hər məsləki qurban verdiklərindən gileyilən. "Odur ki əhli-ürfanə bu həli yaraşdırmadığını, maskalanmış şüç qoq molla müəllimlərin inqilab pərdəsini nü-qab kimi üzlərinə çəkdiklərini" bildirir. Mollaxanada əmmalıq, vəzifə, məktəbdə işa müəllimlilik edənlərə "bunlardan adama dost olmaz, molladan dönmə müəllimlər silinlməlidir" şəklində etiraz edir, "bunlar maarifi qarmaqlayırlar" deyə şikayətlənir. Bu barədə "Şəki fə'lə" qazeti "əhli-ürfan bu ədəbsizliyə cəvəb verməzmi?" sualını ünvanlaşdırır. Naşir isə doğru olaraq özüne müraciət edərək "başarıyyət öz eybini görmür" yazar:

Naşir, öz eybini gör, başqasın etmə təkrir,  
Eybini görəsə bəşər, digərinə etməz itab (məzammət)  
(1, 224a-225a) – deyə sizlə ilə yandığını bürüzə verir.  
İkinci şeirləndə isə "bu dəyirman əgər dənsiz qalsa da, sən dövr et"

söylərir, mollaya müraciətlə "neca sünni, şiasən – dinli və dinsiz?" –deyə hayqırır, atılan sözlərin çəkilən əziyyətləri zay edəcəyini, rahat yaşayışın məhv olacağını, xalqın qarşısında şeytan kimi hər fitnədə ustadlığını, bu sapılış toxumun, rəzəlatin xəlqin içində göğərəcəyinə əminliyini nifratə bildirir, onu lənatlıyır, "qoyma dünyada bir adı müsəlman qalsın" deyib fikrini belə bitirir:

Zər qadını Naşir ilə çəkdir dəxi zərgər,  
Sərrafi qanar qadını xalis ola gövhər (225b-227b).  
Aşağıda getmiş bu misralara diqqət yetirsək, şair güclü qələmi ilə elme, insanlığa hörmət qoyulmadığını belə təsvir etmişdir:  
Nadana cavahir olma, qismət naya lazim,  
Əlfazi adib kəlməyi-hikmat naya lazim (225b-227b).

Bu Mühəmməd Müstafa hər dəndlərə olmuş əlac,  
Çünki Quran həq kəlamıdır, ona yoqdur zəval (1, 10a-13b).

Gör bizim peyğəmbərimiz necə dövran eyləmisi,  
Kəndi ətvar ilə düşmənləri heyran eyləmisi,  
Zalim təbəqə ədaletiylə pərişan eyləmisi (1, 10a-13b).

Şeirlən transfonliterasiyasi şairin öz dilində yazıldığı kimi veriləcəkdir. Biza belə gəlir ki, burada bəzi misralarda katib səhvləri özünü bürüzə verir. Yazının bəzi yerlərində uyğunsuzluqla qarşılaşıraq. Naşirin aşağıdakı qəzəlləri B-8007s.a. (1, 224a-225a) (5b-227b) (1, 10a-13b) vərəqindən götürülüb.

Şair haqqında "Naşir əlyazma qaynağında" adlı məqalədə ətraflı malumat verdiyimiz üçün bu saydakı məqalədə yalnız şeirlərinin dərci məqsədə uyğun sayılıdır.

## Xitab

Elm, ərfan ilə insana garək hünə xitab,  
Mərifətsiz bulamüz xalqı-cəhan rahi-səvəb.

Mərifət, mənigiy-ürfan, məarif, məktəb,  
Cəyklilər gül vərəqi elm maarifə güləb.

Əhli-fəzlin dəxi meyxanəsi məktəb olmuş,  
Saqışan ali müəllimlər fünnunatı şərab.

Su şərabı azacıq nuq eyle, mast olma, könül,  
Qara-qara meyi meyxanədə içməkdi zəvəb.  
Saqılır həm meya, həm meykədiyə arif ola,  
Yoqsa, bi şöbəyi-qövrəstiyə müəllim əlqab.

Var bizim şimdi müəllimlərimiz Molla Nüma,  
Nə maarif bilirlər, nə rümuza-ti-kitab.

Bir yarım mədrəsədə bir balaca məktəbədə,  
Gəhi məscidə ibadət, gəhi meyxanədə xab.

Həm məscidə, məarifə mədəni-məbadbəs deyirlər,  
Nə şəraya bilirlər, nə küsürtə-hesab.

İki xeyrat arasında mətarəddid galubar,  
Etidər hər nərədə doysa qarınları şətab.

Molladır nüsfə-diger nüsfə-müəllim naqis,  
Həm onu, həm də bunu eylədilər xanə-xərəb.

Məsqələməş şüçü çoq, molla müəllimlər,  
Inqilab pərdəsi yüzlərinə olsu niqab.

Gəhi məscidə əmmalıq ilə, vaizlik ilə,  
Gəhi məktəbə, müəllimlik bulmuşular bab.

Bağma, şimdi ki vəzaiif ilə təlimlərinə,  
Hər biri qazəl olunursa qapucəq bir məhrəb.

Məllalıq boyu sərmast olsı tabyatlərinə,  
Çıqmaz ol bui mürüvvətlərinə gər dolsa sərab.

Molla təqliid təyaturunu bağmasalı,  
İsməti bətnə füruş ilə ola bilər kəzab.

Pədərin isməti yetənə satılur eyibindir,  
O kəsin ki, pozulub nütfəsi, yoqdur ənsab.

Molladan dönmə müəllimləri silmək lazim,  
Burdar, albəttə, məarifi vururlar qülləb.

Tərk edüb məsləkini alıdlar ali müstəd,  
Nə bu, nə ham, nə ona olmayacaqlar ərbəb.

Şikəm üçün edüb hər məsləki qurban burular,  
Əhli-ürfanə yağışmaz ola qınlar əhbəb.

"Şəki fə'lə" qəzeti bir neçəsin etdi bəyan,  
Əhli-ürfan bu ədəbsizliyə verməzmi cəvəb?

Naşir, öz eybini gör, başqasın etmə təkrir,  
Eybini görəsə bəşər, digərinə etməz itab.  
(1, 224a-225a)

## Naya lazim

Yoðaq, bu müsəlmdanda cəmi iyyət naya lazim,  
Elmiylə fünnunata cəmiyyət naya lazim.

Nə mərifət, ərfan, mədəniyyət naya lazim,  
Ya müttəfiq olmaqla niyyət naya lazim.

Batsın ədəbimiz, dünənədə şöhrət naya lazim,  
Deyan iylə dəyənat dəxi millət naya lazim.

Qoyma millət hələ fırqətəliyin zurnasın çəlşun,  
Molla sözü batıl imiş o cəngi yonəlsin.

Din ilə doğuş sonda bir az qəflətə təlşun,  
Elmiylə fünnun əhli ayaq altına salşın.

Çıq üstüna, sən tapdala, hörmət naya lazim,  
Ya mərifət, ərfan, mədəniyyət naya lazim.

Sal təfriqə, sən millətə heç olmaya kimsiz,  
At töküni-ədəvət qala ölüükədə kəfənsiz.

Dövr et, bu dəyirman əgər qalsa da dənsiz,  
Molla necə sünni, şiasən, dindi və dinsiz.

At sözlərini batsun, əziyət naya lazim,  
Rahat yayış, həm mədəniyyət naya lazim.

Rühaban kibi sal təfriqə olsun bir ədəvət,  
Molla kibi bir necə kürüh ilə dələlat.

Qoyma otura kimsəni yerindəcə rahət,  
Təbligat apar, yolsuz ola cümlə cəmuat.

Boğusdur, avam millətə ülfət naya lazim,  
Nə elm, mərif, mədəniyyət naya lazim.

Yolsuzluqə bu milləti sən eyladın irşad,  
Şeytan kibi hər fitnədə sən olımsan ustad.

Lənət səna kim, təfriqəni eyladın irad,  
Qafqazda bu fitnə eydəcək milləti bərbəd.

Lənət galəcəkdir səna, rəhinət naya lazim,  
Nifratla adın qalmalı xisət naya lazim.

Bu toxmini etdün, dəxi sən çəkmə xəcalat,  
Əlbət gəğərər xalqın içində bu rozalat.

Məzəbə sözi daim olur insanlara adət,  
Millətdə gedər təfriqə ta ruzi qiyamat.

Lənət gərək olsun, rəhmət sənə nəyə lazımlı,  
Cahil qala millət, mədəniyyət nəyə lazımlı.

İnsan ki degilən, nəyə lazımdır ədalət,  
Ver zülüm, sətəm, xalqı dəxi qeymə fəraqat.

Xəlvətdə ye dövlət pulunu, eylə xəyanət,  
Yoqdur dəxi Allah, sizə dünyada nədəmət.

Təfriqə düşüb, dağla, millət nəyə lazımlı,  
Qəm çəkmiş, xudasızlıqlara qeyrət nəyə lazımlı.

Kecimizdə oruc dutmayan olmazdı müsəlmanı,  
Şimdə dutana, sən edigursan dəxi üşyanı.

Ax su anana olma dəxi səngi dirəçşanı,  
Çör-çöp kibisi su üstü gazib olsun pərişanı.

Nüsrət olana etmə küdərat, nəyə lazımlı,  
Peyğəmbər zifanə xüsnumat nəyə lazımlı.

Min üç yüz il ki keçdi dəbu Cahlin inadı,  
Şimdə dəxi lənət ilə yad olunur adı.

Yetmedi imanın dincə tərəzədə murađı,  
Peyğəmbər zifanə məəndi deməz hadı.

Ustadın dəbu Cahıl ola, ismət nəyə lazımlı,  
Sal təfriqə, İslama cəmiyyət nəyə lazımlı.

Millət nəyə lazımlı çata elma, hayata,  
Sal təfriqə, ta gedə cahalatda məməta.

Müttəfiq olub çatınya heç fəzələnicətə,  
Molla neçə hac iylə zakatü səvəmə, salata.

Sən də poz onı, qeymə şəriət nəyə lazımlı,  
Çünki bu müsəlmanlıda həməyyət nəyə lazımlı.

Gördün ki, cəhənələhləşdir, sən dəxi başla,  
Qanuna salıb məzhebi dininə daşla.

Bir hıylə iylə var-yoxun alanda işin aşla,  
Dölbür cibini bir tarafından otu xəşla.

Firqəlanıb həp gör qala millət nəyə lazımlı,  
Rus, erməni olansı da, ismət nəyə lazımlı.

Qaynat, içməz də qar et fitnə qazanı,  
Qeymə, qəlam alıb ilə heç haqqı yazanı.

Keşir başa otursun o yolundan azanı,  
Mescidi çevir kilsaya, maya ramazanı.

Etma dəxi insaf, mürəvvət nəyə lazımlı,  
Rus, erməni olanda qeyrət nəyə lazımlı.

Qomşularımız gərçi ülümə çalışurlar.  
Elmiyələ mübarizə edüb həp alişurlar.

Hər yerdə məarifdə fünnükə saruşurlar,  
Na əmə, na dinsizlikə onlar qaruşurlar.

Onlarda gərək, bizlərə ismət nəyə lazımlı,  
Kor qala bu millət, mədəniyyət nəyə lazımlı.

Onlara da gərəkdir mədəniyyət ki, yücalsun,  
Həb elm fünnük, mərifət, ürfənə yonəlsun.

Millət sözün at, qoy o, Avropada qalsun,  
Et cəngi-cüdəl, qoy hamuni qəflətdə qalsın.

Çak başuya da yorğanını, qeyrət nəyə lazımlı,  
Sal firqa, boğuşdur, mədəniyyət nəyə lazımlı.

Düşdün, a gözüm, sən dəxi bir idrək xanaya,  
Dinlilərə, dinsizlərə gal eylə həvalə.

Elm iylə kəməldən qallalar cümləsi dəla,  
Qoy gedə ümumiyət ilə həpsə zəvala.

Qovğada keçər ömrümüz, ülfət nəyə lazımlı,  
Qarbaş, dəxi qardaşə məhabbat nəyə lazımlı.

Sən də o dəbu Cahıl kibisi etmədən iman,  
Əyməqdi muradın bu milləti virən.

Onda o idi, bunda də sən ol biziş qeytanı,  
Qeymə ki, qala dünyada bir adı müsəlmanı.

Sən də o kibisi söyü, şəriət nəyə lazımlı,  
İslamda bu gün ali həməyyət nəyə lazımlı.

Küfar qüreysi eylədlilər həp amı inkar,  
Məcnun dedilər, sözlərini etməyüb iqar.

O andə ki, o, təzəcə vermekdə idi bar,  
Şimdə yeqamazsız kibisi minlər ilə şərrar.

Çak başuya yorğanını, zəhmət nəyə lazımlı,  
Get, yuxula, hələ xolqə özüyyət nəyə lazımlı.

Düşman idi həp vəqt səadətdə ki, həffar,  
Etmidi ədavətlərinə cümləsi izhar.

Bir şey yapamadılar amın nasır kim var,  
Tale dəxi olmuşdur ona nüsrət ilə yar.

Bəsdir, bu qədər etmə küdərat, nəyə lazımlı,  
Nüsrət olana bir də xüsnumat nəyə lazımlı.

Sevməz günsən nüritini heç ağırlı gözərlər,  
Qaralmasını daim anın şəbəpare gözərlər.

Bu anə kibi çoq atılıbdır yönlə sözlər,  
Boyunturuğu girmədi heç harun o közlər.

Vur əlləxi, sür, sallaxa xörəmat nəyə lazımlı,  
Şəbəpare günsəz görməz, əziyyət nəyə lazımlı.

Ay nüritini heç görmiyəcək kor olan insan  
Kim, olsu məzəvi ona zülmət iylə nuran.

Yoq faiḍəsi, əlam aqər gər olsa cıraqbanı,  
Səfraviya bəşən dəxi tadlı gəlür ayran.

Xəstə olana tadilicə nemət nəyə lazımlı,  
Bal ilə yapılmış dəxi şərbət nəyə lazımlı.

Xurma ki, na tadlıyır, anı anlamaz heç xər,  
Arpa-saman övladır ona, yoqsə ki, gövhər.

Zər qədrini Nəşir ilə çəkdir dəxi zərgər,  
Sərrafı qanar qədrini, xalis ola gövhər.

Nadana cəvahir olma, qismət nəyə lazımlı,  
Əlfəzi adıb kalmayı-hikmət nəyə lazımlı.

(225b-227b)

İt hərər, karvan keçər.

Əlimizdə var bizim qüvvətli sinnimiz bir aza,  
Qəm degil döşmanımız olsa cəhəndə irşadə.  
Olodu gün Quran kibisi qanunumuz qövli-xuda,  
Nasirli dər him, anın ruhi Məhəmməd Müştəfa.  
Şimdə soyyla, nur anın haqqında çoq sur na şəza,  
Əhli-fazlin hər zaman bəd xəhərlərə nalan him,  
Na deyürər qoy desünər, "it hərər, karvan keçər".

Olmuşqı biz əhli-Quran, bulmuşqı rah sevəb,  
Dərc olubdur qalb ruhaniyyət cün bu kitab.  
Yazılıb qərnili-qələm ilə, qalib müstətab,  
Olmuş həp minkirələrə Quran tamamilə ozab.

Deyil ruz anıbdır anının hamilərinə bir hesab,  
Nasaza söz əhləsinə edər racuh hər an keçər,  
Na deyürər qoy desünər, "it hərər, karvan keçər".

Rəhmət la alləmin olmuş rəsul kainat,  
Gəldi bünaya olmandə zəhir olsu möcüzət.  
Şəmi nüruñdan münəvvər vələdi cümlə mümkinət,  
Bulmaç keç minkir olan anadan hidayət, na həyat.  
Aldı nüruñdan ziya həp əhli iman qatışaqat  
Kim, həsən bəd səyləməkə kəndinə xəsran keçər,  
Na deyürər qoy desünər, "it hərər, karvan keçər".

Böylə bir peyğəmbəri inkar edənlərdir xəbis,  
Ham anın sevdiklərin azar edənlərdir xəbis.  
Hər zaman ümmətinə xəvar edənlərdir xəbis  
Kim, addıva ilə anına rəftər edənlərdir xəbis,  
Nasaz sözləri ilə güftər edənlərdir xəbis,  
Səyləyənlər hər zaman məbහut sərkərdən keçər,  
Na deyürər qoy desünər, "it hərər, karvan keçər".

Bu Məhəmməd Müştəfa hər dərələrə olmuş elac  
Kim, anneyi-qanun şər ayidir bu ümmətdə sərac.  
Çəkən Quran ümmətinin başına qoyuldu tac,  
Qaldırıldı əhli imandan təmama ehtiycə.  
Əhli təsdiq intiqad ilə bular andan ravac,  
Minkir anı hər zaman bəd səyləyüb badan keçər,  
Na deyürər qoy desünər, "it hərər, karvan keçər".

Gəldi bu peyğəmbər zifan, cahan buldu şəlah,  
Doğdu iman əhlinə bir fəvir, bir nuri sabah.  
Bu Məhəmməd Müştəfadır kim, olubdur zəval cinah,  
Bulmuş mürdəşür anın qədumiñdən cinah.  
Olodu ruhaniyyət sərdar həm rusa mərah,  
Gərçi haqqında anın qoq gažib eylə böhtən,  
Na deyürər qoy desünər, "it hərər, karvan keçər".

Verdüler əshabələri anın haləmiyyəti-səməx,  
Bulduqları iman ilə ələm-i-lədəndən irəsax.  
Birəcə zərərə məsləkindən etmədilər nəsax,  
Olmamışdır anın içində kitabi-infəx.  
Olodu Quran ilə əzəyən kitab həp intisax,  
Yaqmə müßidişləri surətinə sözleri yalan keçər,  
Na deyürər qoy desünər, "it hərər, karvan keçər".

Bu Məhəmməd Müştəfadır kim, cahanədə qoydu ad,  
Eylədi həffar ilə, zalimlər ilə ham cihad.  
Zalimi tənəkkil edüb gün qidi məzəlmlərə şad,  
Kim, vasatatiña anın buldu məbədkeşlərə zəbad.  
Qılıqlar haqqı ibadət, etdilər ham anı yad,  
Damır bəd xəhərlər hər sözləri dəqəməni-keçər.  
Na deyürər qoy desünər, "it hərər, karvan keçər".

Hangi peygamberdir ol kim oldu asari-loziz,  
O, Məhəmməd Müstafadır, oldu hifzari-loziz.  
Hər anın övladı ashabilə insari-loziz,  
Hər birinin digər ilə oldu roftarı-loziz.  
Bunların hər bir zamanda olmuş azkarı-loziz,  
Şunlara xain kəlam sözlərə bürhan keçər.  
Nə deyürlər qoy desünər, "it hürər, karvan keçər".

Bir peygamberdir kim, olmuş cəhanda namdar,  
Kəndi ümmdidə fəqər olmuş fəqiqi adəmdar.  
Məcarət ilə Xüdədən alıb əlam ilə şümar,  
Buşlu aşrarını bu mülki cəhanda hər nə var.  
Nüsrət mövələ am etmiş həmija baxtıyar,  
Nasaz əbəri kimsəni söylər kəndinə xəzən keçər,  
Nə deyürlər qoy desünər, "it hürər, karvan keçər".

Var bizim çün diniñizdə böylə bir sardarımız,  
Xırsız olsa həb cəhənə nət okumuz varımız.  
Zorlu dağmañ ilə heç həmzəmiz bizim, iqrarımız,  
Çünki Quran ilə möhkəmdir bizim azarımız.  
Höküm Quran iyədir hər an bizim göftərimiz,  
Deyil raz ar anlar anın həqqində cəq gırıyan keçər,  
Bu masalıdır ki, deməşlər: "it hürər, karvan keçər".

Olmuşaq ruhani biz var dəstəmizdə iñtəsi,  
Diniñizdə qorqu qoq, Quran kibi var bir asası.  
Əksəriyyatlı inanmışdır ona olar donası,  
Çün inat gemayenlərin qolbi qaralmış dütdu pası.  
Samarı gövmi kibi layiq deməkdir lamasası,  
Bunların öz sözləri, özlərini mizan keçər,  
Nə deyürlər qoy desünər, "it hürər, karvan keçər".

Gör bizim peygamberimiz necə dövrən eyləmiñ,  
Kəndi atıñ ilə dəqəmənləri heyran eyləmiñ.  
Zahm təbəqə adətliyələri pərişan eyləmiñ,  
Əhli zülmineyi-zülminni xəki işlə yekşən eyləmiñ.  
Dağıdub hər yerdə istibdəni viran eyləmiñ,  
Deyil raz aranlar anın zamanda böylə bi şan keçər,  
Nə deyürlər qoy desünər, "it hürər, karvan keçər".

Peygamberdir qı etmiş nabi bəratdan xalis,  
Nur iman ilə etmiş kürs zülmətdən xalis.  
Eyləmiñ məzlumları zülm həqarətdən,  
Kəndi itba ayləmən irədəm zələtdən xalis.  
Əhli tədiqətən tamam hövli-qiyamətdən xalis,  
Gərci intihar əhli inkarn həp türgən keçər,  
Nə deyürlər qoy desünər, "it hürər, karvan keçər".

Bu Məhəmməd Müstafə hər sözü bir kəndən avazı,  
Məhmədiyat alləmlərin rəhəmtənən avazı.  
Qurban olun camınnı, bir böylə sultandır avazı,  
Qoq təkəlsün qanımız, hər şöyüñ təsəndən avazı.

Cəmi cəndən istəmiş, ver cəmi canandan avazı  
Kim, həsədən bizim əhvalimizə heyran keçər,  
Nə deyürlər qoy desünər, "it hürər, karvan keçər".

Bir peygamberdir anın şhəvi olmuş ehtibat,  
Yoq ona ənzal olan Quran içində ehtilat.  
Düzənub ənvar ələmindən rümuzañ basat,  
Etidiq iñqad ilə anın yoluna biz iñtiyat.  
Əhli imanın anın əzkar olmuşdur nişq,  
Minkir anın hər zamanda sözləri küfrən keçər.  
Bu masalıdır kim, deməşlər: "it hürər, karvan keçər".

Məramimiz yoq diniñizdə dinsə Qurandır hüzniyat,  
Camimizdə qorqu yoqdur, carə canandır hüzniyat.  
Höküm quran hörməqə xalis müsəlmandır hüzniyat,  
Din ilə, Quran ilə imanə səhəndir hüzniyat.  
Həm kima ruh paki, həm də rohmandır hüzniyat  
Kim, ona qarşı nə söz söyləsələr hədəyən keçər.  
Nə deyürlər qoy desünər, "it hürər, karvan keçər".

Dövr gərən peygamber ziyanı etmiş ittihad,  
Şəhəri-səkar sözlərini eyləməndən itmə.  
Ümti-asmayı itbaa anın olmuş şucə,  
Etdilər ganur şərindən tamamı inxah,  
Olular aqıl və əfəlinə cümlə itlah.  
Şimdə minkirələr anın asarına hər yan keçər,  
Bu masalıdır kim, deməşlər: "it hürər, karvan keçər".

Bu, Məhəmməd Müstafadır, itai olmuş üzü ağ,  
Olular hər biri düşmanlar qalubina çə dag.  
Bir Nəkkədir seçilən andan çə ruknları ilə sağ,  
Lav lədən töküdələr ürfən qanadların bağ.  
Morifat nuriñ yaqmıflar çün ürəsfəndən sıraq,  
Çəq fanalar, qırtıqlar hər birisi bıryan noşar,  
Nə deyürlər qoy desünər, "it hürər, karvan keçər".

Bir peygamberdir, qı kim itai olmuşdur eff  
Kim, barabədir, anın forinə qüvvətli, zoş.  
Olmış olar ilə ashabi-cəhan içəri şorif,  
Hər biri itəfə rohman ilə dünyədə ittəfə.  
Ham inanmışlar onu quran olmuşular hanif,  
Deynəlürəsə nazaza bunlar daxi ziyan keçər,  
Bu masalıdır kim, deməşlər: "it hürər, karvan keçər".

Şimdiki halde bəzər olmuş həqiqətdən uzaq,  
Bəzəi Quran əhlidir, bəzəi sər imandən uzaq.  
Kimisi olmuş məzizəb, kimse olmuş nişq,  
Etmədilər ham rəzələ, həm də Quranə vəzq.  
İftaq əhli club cün etmədilər ittəfəq.  
Əhli andurun sözü hər halda bi iman keçər,  
Yaxşı bir masalıdır kim: "it hürər, karvan keçər".

Əhli iman olmuşuq, Quranə etdik insanlılık  
Kim, bacarıqca o Qurandan biza infikan.  
Etməz hiç minkirələ ilə əhli iman iñtrah,  
Etqadımız o Quranı rasulu oldu pak.  
İnsallah minkiri, ruhanıyyət edər hələk,  
Minkir anın hər zamanda sözləri küfrən keçər.  
Yaxşı bir masalıdır kim: "it hürər, karvan keçər".

Olmusun ruhani, sən algıl rasuldan tasallı,  
Eyləgil şərh Məhəmməd Müstafaya əmtisali.  
Olmagıl Quran əlində minkirə sən qarşılıq lal,  
Çünki Quran həq kələmidir, ona yoqdur zəval.  
Qarşılıq dursa olur olzam bəsbütün əhli-kəmal  
Kim, ona qarşı qoyanların sözü bi can keçər,  
Nə deyürlər qoy desünər, "it hürər, karvan keçər".

Böylə bir Allah sözüñə qarşı gəlməz bir kəlam,  
Lal olur dillər, hüzurunda danışmaz vəssalam.  
Məxbərət dər anın bu halın etmiş giyam,  
Şöhrəti, ham izzəti dətməsə cahamı yallatmaram.  
Əhli ürfən anın hökmən eyləmiş həp iltizam  
Kim, fətə sözlər deyərsə dərdi bir dərman keçər,  
Yaxşı bir masalıdır kim: "it hürər, karvan keçər".

...Quranı-kalam Allahdır, olmaz hiç nihan,  
Allahu əsəlat eyləmişdir anı deyillardən həman.  
Hicrət həqdir, anı kim oquyar rahmətli lisan,  
Hikməti icra etdir, şövg ilə həp nişfi-cahan.  
Olmış əhdəmi anın cari cəhanda bir zaman,  
Hərrənə hər zamanda lənat Quran keçər,  
Bu masalıdır kim deməşlər: "it hürər, karvan keçər".

Dində ruhani olubsan, dut həmija xanəhah,  
Ruz-şəb Allah səsili səndə qalmasın günah.  
Dutduqun yoldan, əzizim, etmə gal san iştibah,  
Qorqma dəşməndən, çağır Allahı, hər dəm eylə ah.  
Çünki Nasirdir sənин fərqində böylə padşah,  
Söylənür ardında bu söz bilər də qüfrən keçər,  
Nə deyürlər qoy desünər, "it hürər, karvan keçər".

Müqayyasan dövirsə hiç həqqi çağırmaqdən gəru,  
Sən anı təsdiq ilə təqirən eylə keç bəhərəl.  
Qoşulub xandara kim, səndə etmə göftəku,  
Et dəxi şərf nəzərə, gal masəvədən söylə hu.  
Çünki hədər eyləmiş səni cəhanda nəbin ku,  
Didi ki, duşməna galacaq sənə qüfrən keçər,  
Yaxşı sözdər bu masal kim: "it hürər, karvan keçər".

Olmugəm man bu cəhanda dərdi-üsgərə mübtala,  
Gəldi çün bağımış eşqin möhnətindən min bala.  
Qəlbimi anın balası silüb etmiş inca lala,  
Verdi zikr Allah təmam aynı qaləbə hala,  
Cün galüb möşququn həqqində mübarək laula.  
Nə deyür düşmən desün, kəndi sadən ebləşən keçər,  
Bu masalıdır kim deməşlər: "it hürər, karvan keçər".

Vermişən naşəh, ya Rəbb, cəhanda yaxşı pay,  
Bari iqbalı anı et yaxşı, qollar yana tay.  
Ruz məşhərdə anı sən əhli qüfrən içəri say,  
Etmədinsə dünyada, et yarı qayışında bay,  
Əf edüb cürm xətabusın anın etməgəsə say  
Kim, anın hasədərin cığır pər qan keçər,  
Bu masalıdır kim deməşlər: "it hürər, karvan keçər".

#### Ədəbiyyat:

1. Molla Məhəmməd Xəlil Hacı əfəndi. Toplu. B-8007/11888 şifrlı əlyazma, 1927-ci il, h.1319/m. 1901-ci il. AMEA M.Füzuli adına Əl.  
Açar sözlər: millət, xalq, oyun, məqələ, məlumat, mənbə.

#### Резюме

В этой статье рассматривается о газели Накама. Даются сведения о газелях и в газели со стихосложением "Мубаризе", "Хитаб", "Нéйе лáзым", "Ит хүрер, керван кечер". А так же выявляются общественно-политические взгляды, имеющие место.

**Ключевые слова:** нация, народ, игра, статья, информация, источник.

#### Summary

This article deals with Ismayil beg Nakam's ghazals. Such poems as "Mu-barize", "Hitab", "Neye lazim", "It hurer kervan gecher" are given in the article. Po-et's main goal in writing these ghazals is his social-political views and these features are reflected in the article.

**Key words:** Key words: nation, people, game, article, informatik, source.